



Enerji Məsələlərini Tənzimləmə Agentliyi

VAKANSIYA ELANI Qaz nəzarət müfəttişi

Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il 1750 nömrəli Fərmanı ilə yaradılmışdır və Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin şəffaflıq prinsipi çərçivəsində tənzimlənməsini, müəssisələrin fəaliyyətinin operativ və dəqiq təhlilini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Müvafiq sahənin qaz qurğularının, avadanlıqlarının, kəmərlərinin və qaz paylayıcı şəbəkələrin layihələndirilməsinə və yenidən qurulmasına dair texniki şərtlərin verilməsi, tikintisi, təmiri, sazlanması və istismara qəbulu üzrə tələblərə əməl edilməsinə nəzarət edir;
- Təhkim olunmuş ərazi üzrə qaz nəzarət funksiyalarının həyata keçirilməsini təmin edir;
- Texniki istismar və təhlükəsizlik texnikası qaydalarının tələblərinə əməl olunmasına nəzarət edir;
- Qaz təchizatının və satışının qaz qurğularında, avadanlıqlarında, kəmərlərində və qaz paylayıcı şəbəkələrdə baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlıqların sıradan çıxması hallarının qeydiyyatının aparılması, araşdırılması, bu hadisələrin qarşısının alınması üçün təşkilati-texniki tədbirlər hazırlayır və yerinə yetirir;
- Yeni və ya yenidən qurulmuş qurğuların istismara buraxılmasının təmin edilməsi üçün onların müvafiq normativ sənədlərə uyğunluğu üzrə baxış keçirir və aşkar olunmuş hüquqpozmalara görə İXM-nə əsasən protokol tərtib edir;

TƏLƏBLƏR:

- Ali təhsil (neft-qaz mühəndisliyi, neft-qaz sənayesində mühəndis qurğularının tikintisi, qaz kəmərləri və avadanlıqlarının istismarı və s. müvafiq ixtisaslar üzrə);
- Yaş həddi 25-45 aralığı;
- İxtisası üzrə azı 3 il iş stajı;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Rus dilini bilməsi arzuolunandır;
- Hərbi xidməti keçmiş və hərbi mükəlləfiyyətli olan namizədlərə üstünlük veriləcəkdir;
- Müvafiq saygac və qurğular haqqında ətraflı biliyə malik olmalıdır;
- Beynəlxalq standartlara uyğun layihələri və simvolları oxumağı bacarmalıdır;
- Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və münaqişəli məsələləri həlletmə bacarığı olmalıdır;

DİGƏR:

- Əmək haqqı yüksəkdir və mü sahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar günləri;
- Məzuniyyət müddəti: 30 təqvim günü

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə tenzimize@minenergy.gov.az poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (qaz nəzarət müfəttişi) qeyd edin.